

**2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə
Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 24 may 2016-cı il tarixli 07 və 08 sayılı müraciətlərə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının**

Q Ə R A R I

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri Tağızadə Rəfail Alı oğlu və Ağazadə Ənvər Sərdar oğlu 2016-cı il mayın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, dairə seçki komissiyasının 14 may 2016-cı il tarixli 11/36 sayılı qərarının əsassız olduğunu iddia etmiş, dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı həmin komissiyanın hərəkətsizliyini mübahisələndirərək qanunu pozan şəxslər haqqında tədbirlərin görülməsini xahiş etmişlər.

Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən bir icraatda birləşdirilərək bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndələrlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, habelə iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət olunmuş və Ə.S.Ağazadənin iclasda iştirakı təmin edilmişdir. R.A.Tağızadə müraciətində iddia olunan qanun pozuntularını özündə ehtiva edən hər hansı dəlil, sənəd və ya materiala malik olmadığını, Ə.S.Ağazadə isə onda olan sənəd və materialı araşdırmaya təqdim edəcəyini bildirsə də, o, araşdırmada iştirak etməmişdir.

Səlahiyyətli nümayəndələr R.A.Tağızadə və Ə.S.Ağazadə öz müraciətlərində 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Ağazadə İqbal Fehrüz oğlunun namizədliyinin müdafiəsi üçün imza toplayan şəxslərə qarşı Ağdaş rayonu Dəhnəxəlil kənd ərazi icra nümayəndəsi, həmin kəndin bələdiyyə və aqsaqqallar şurasının sədri tərəfindən təzyiqlərin edildiyini, 6 may 2016-cı ildə Ağdaş şəhərinin 20 Yanvar, N.Nərimanov, S.Vurğun küçələrində və Heydər Əliyev prospektində xüsusi təlimatlandırılmış bir qrup şəxsin müxtəlif seriya və nömrəli məşinlərlə imza toplayanlara qarşı qanunsuz hərəkətlər etdiyini, namizədin müdafiəsi üçün imza vermiş şəxslərin təhqir edildiyini, vətəndaşların seçki hüquqlarının pozulduğunu, qeyd edilən bu pozuntulara dair dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı heç bir tədbir görülmədiyini bildirmişlər.

Araşdırma ilə müəyyən edilmişdir ki, Ümid Partiyasının səlahiyyətli nümayəndələri Ə.S.Ağazadə 7 və 12 may 2016-cı ildə, R.A.Tağızadə 12 may 2016-cı ildə namizəd İ.F.Ağazadənin müdafiəsi üçün imza toplayan şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməsi barədə dairə seçki komissiyasına müraciət etmiş, komissiya həmin müraciətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli və geniş araşdırmış, iddia olunan qanun pozuntuları araşdırma zamanı öz təsdiqini tapmadığından müraciətlər əsassız hesab edilərək təmin edilməmiş və bu barədə 9 may 2016-cı il tarixli 8/27 və 14 may 2016-cı il tarixli 11/36 sayılı qərarlar qəbul edilmişdir.

Yuxarıda qeyd edilən müraciətlərdə iddia olunan qanun pozuntularının dairə seçki komissiyası tərəfindən hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə zəruri olan bütün izahatlar, arayışlar və digər sənədlər əldə edilmiş, Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin araşdırmalarda iştirakı təmin edilmiş və seçki qanunvericiliyinə uyğun aparılmış araşdırma zamanı müraciətlərin əsassız olaraq təmin edilməməsi barədə

düzgün hüquqi nəticəyə gəlinmişdir. Beləliklə, dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmalıdır.

Araşdırma ilə 90 sayılı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının ərizəçilər tərəfindən edilmiş müraciətlərə baxmaması kimi ifadə olunan hərəkətsizliyi ilə bağlı iddiaların əsassız olduğu müəyyən edilmişdir.

Bundan başqa, namizədin müdafiəsi üçün imza vermiş səxslərin təhqir edilməsi barədə iddialar araşdırma zamanı öz təsdiqini tapmadı. Beləki, bu barədə ərizəçilər tərəfindən araşdırmaya hər hansı bir dəlil, material və sənəd təqdim edilməmiş, eyni zamanda dairə və Mərkəzi Seçki Komissiyasına bununla bağlı şifahi və yazılı müraciət daxil olmamışdır.

Qeyd edilənlərə əsasən şikayətlər əsassız olduğundan təmin edilməməli, 90 sayılı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının 14 may 2016-cı il tarixli 11/36 sayılı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qə r a r a a l ı r**:

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri Tağızadə Rəfail Alı oğlu və Ağazadə Ənvər Sərdar oğlunun 24 may 2016-cı tarixli 07 və 08 sayılı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 14 may 2016-cı il tarixli 11/36 sayılı qərarı dəyişdirilmədən saxlansın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov